


**T**əbii ehtiyatlara, əlverişli coğrafi mövqeyə sahib olan Azərbaycan Cənubi Qafqazın ən zəngin ölkəsidir. Təbətin ana yurdumuza bəxş etdiyi bu sərvətlər respublikamızın dünya miqyasında tanınmasına, beynoxalq əlaqələrin qurulmasına və bir çox sahələr üzrə əməkdaşlığın həyata keçirilməsinə zəmin yaratmış, iqtisadi gücün artırılmasında əsas rol oynamışdır. Lakin "qara qızılı", "ağ qızılı", saya-hesaba gəlməyən digər yeraltı-yerüstü sərvətləri ilə səhrəti dünyani dolaşan Azərbaycan tarixin bütün dövrlərində bəzə ölkələrin mənfur niyyatlarını tuş gəlmış, onlar xalqımıza məxsus təbii sərvətlərə görə dərəkər bu var-dövləti ələ keçirmək, yaxud da öz nəzarətində saxlamaq üçün əl atmadiqları hiylələr, vəhşiliklər qalmamışdır. Tarixi yurd yerlərimizdə sonradan məskunlaşan ermənilər səfəli təbiəti, münbət torpaqları olan ərazilimizi adlarına çıxaraq burada özlərindən başqa digər bir millətin yaşamadığı bir dövlət yaratmaq üçün mərhələli şəkildə etnik təmizləmələr aparmış, yerli əhalini işgəncələr, zülmlər altında deportasiyalara məruz qoymuşlar. Ermənistən Azərbaycana qarşı təcavüzkar siyasetinin qurbanı isə təkcə soydaşlarımız deyil, həm də yaşı min illərə söykənən tarixi-mədəni abidələrimiz olmuşdur.

da Məkkə istiqamətini göstəren girinti formasında, minber isə pilləlidir. Məscidin portalında həndəsi naxışlarla yarımdairəvi haşiyəde kufi xətlə, əreb dilində dörd sətirlik kitabə yazılmışdır. Haşiyənin mərkəzi hissəsindəki ağ rəngli kufi xətli kitabədə Allaha müraciət, məscidin ve yerin adı hekk olunmuşdur. XIX əsrde İrevan Quberniya Ruhani İdarəsinin mərkəzi sayılan Goy məscid yerli əhalinin müqəddəs inanc yeri olmaqla bərabər, həm də İrevan şəhərinin ən iri təhsil ocağı idi. Belə ki, XX əsrin əvvəllərində İrevan quberniyası ərazisində 300-dən çox məscid qeydə alındığı halda, zaman-zaman Qala, Şah Abbas, Zal Xan, Sərtib xan, Hacı Novruzəli bəy, Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnamverdi məscidləri kimi yüzlərle məscidi məscidi dağıdılıb, qismən salamat qalan Goy



Düşmən ölkənin uzun illər əsəret altında saxladığı ərazilimizdə dünya, o cümlədən ölkə əhəmiyyətli memarlıq, arxeoloji, monumental abidələr, dekorativ-tətbiqi sənət nümunələri məhv edilmiş, məscidlər, türbələr, qəbiristanlıqlar, ümumiyyətlə xalqımıza məxsus bütün mədəniyyət abidələri tamamilə dağıdılmış, 67 məsciddən yalnız ikisi, o cümlədən İrevandakı - Goy məscid nisbətən salamat qalmışdır. Qədim İrevanda ən böyük dini məbədimiz olan Goy məscid keçmişimizi, xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşıdan tarixi abidəmizdir.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın İrevan şəhərinin tarixilə bağlı apardığı tədqiqatda qeyd olunur ki, qədim İrevanın Təpəbaşı hissəsinin Adalyar küçəsində yerləşən Hüseynəli xan məscidi 1760-1766-ci illərdə tikilmişdir. Belə ki, 1679-cu ildə İrevanda baş vermiş zəlzələ nəticəsində bütün tikililər, o cümlədən Div Sultan məscidi yerlə-yeşsan olmuşdur. İrevan xanı Hüseynəli xan dağılmış şəhəri bərpa etmək üçün dövrünün tanınmış memarı Mirzə Cəfəri İrevana gətirtmiş, bərpa işlərinə başlanılmışdır. Div Sultan məscidinin yerində inşa olunan məscid isə şəhər xanı Hüseynəli xanın adı ilə adlandırılmışdır. Məscidin günbəzinin göy rəngli kaşı ilə üzənləməsi səbəbindən sonralar dini ibadətgahımıza Goy məscid adı verilmişdir.

Cənubi Qafqazın ən böyük məscidi hesab olunan, eni 66, uzunluğu 97,2 metr olan Goy məscid 7 min kvadratmetr ərazi də yerləşmiş, 28 hücre, kitabxana, ibadətgah və iç həyət-dən ibarət olmuşdur. Tikilinin giriş hissəsi və günbəzi mavi kirəmitlərə bəzədilmiş, həyətində qırmızı qarağac ağaclarından böyük bağ salınmışdır. Məscidin interyerinin hazırkı üslubu minimaldır. Mehrab və minberi sadələşdirilmiş, mehrab divar-

Tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistən ərazisində azərbaycanlıların minden artıq yaşayış məntəqəsi, yüzlərle tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və s. mövcud olmuşdur. XX əsrde ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləme və tarixi abidələr üzərində həyata keçirdikləri vandallıq aktları nəticəsində milli dəyərlərimizi özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündə silinmişdir. Belə ki, XX əsrin əvvəllərində İrevan quberniyası ərazisində 300-dən çox məscid qeydə alındığı halda, zaman-zaman Qala, Şah Abbas, Zal Xan, Sərtib xan, Hacı Novruzəli bəy, Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnamverdi məscidləri kimi yüzlərle məscidi məscidi dağıdılıb, qismən salamat qalan Goy

## Tarixi yadigar - mənəvi irs, dini abidələr

1931-ci ildə şəhər muzeyinə, sonra isə planetariuma çevrilmişdi.

Ötən əsrde Goy məscid mənfur ermənilər tərəfindən iki dəfə - 1918-1920-ci illərdə, ikinci dəfə isə 1955-ci ilin mart ayında içərisində təxminən 25 nəfərə yaxın din xadimi ilə birgə yandırılmışdı. Azərbaycanlıların əzəli torpağı olan qədim İrevandan axırıncı - 1988-ci il deportasiyasından sonra ermənilər qədim inanc yerimizi Iran məscidi adlandırmışlar. Britaniyalı jurnalist Thomas de Vaal "Qarabağ" adlı əsərində Goy məscidin kimə mənsub olması haqqında yazılırdı: "Ermenilərin azərbaycanlılara məxsus məscidin bele asanlıqla yer üzündən silmələrini linqvistik oyun ilə izah etmek olar: Sən demə, Ermənistən azərbaycanlılarını ölkənin tarixindən asanlıqla silmək olar, çünki XX əsrə qədər burada azərbaycanlıları "tatar", "Türk" və ya sadəcə "müsəlman" adlandırdılar. Onunla bele onlar nə fars, nə də türk idilər. Onlar türkdilli şələr idilər... Bir sözə, onlar indiki azərbaycanlıların babaları idilər. Beleliklə, ermənilər İrevanda "fars məscidi" haqqında danışanda, "fars" deməklə unutdurmaq isteyirlər ki, 1760-ci ildən bu məsciddə dua edənlər azərbaycanlıları id".

Bu gün Ermənistən tərəfindən "fars" və ya "İran məscidi" kimi təqdim edilən Goy məscid haqqında arxiv materialları, tarixi sənədlər onun əsl sahibinin kim olduğunu əsaslı şəkildə sübut edir. Tədqiqatçı Nazim Mustafa əsərində qeyd edir ki, İrevan xanı Hüseynəli xan Xəlil xan oğlu Ziyadoğlu Qacar Goy məscid kompleksində dəfn olunmuşdur. Hazırda onun qəbri Goy məsciddə fəaliyyət göstərən İran-Ermənistən Dostluq Cəmiyyətinin fars dili dərsləri keçirilən Müqəddəs Məryəm adlı sinif otağında yerləşir. Məsciddə Hüseynəli xanın qəbrinin olması bir neçə elm adamının verdiyi məlumatla da təsdiqlənir və qeyd olunur ki, Müqəddəs Məryəm otağının kənarında üzəri ərəb yazılı qəbir daşı var.



məscidi isə dünyaya "fars" məscidi kimi təqdim edilir.

Müstəqil Azərbaycan uzaqqorən siyaseti ilə böyük qalibiyətlərə, şanlı zəfərlərə imza atdı. Vaxt geləcək, Qarabağdan olan soydaşlarımız kimi Qərbi azərbaycanlılar da doğma yurdlarına qayıdacaq, sönümüş ocaqlarını yenidən yandıracaqlar. Milli varlığımızı, mədəniyyətimizi özündə yaşıdan müqəddəs inanc yerlərimizi, o cümlədən Goy məscidi ziyaret edərək haqqı nəhaqqına verməyen uca Tanrıya şükrənlıqla dua edəcəklər.

**Mehparə ƏLİYEVA,**  
"Respublika".